

ABDULLA ƏSGƏR oğlu ABASOV

Filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru

İş telefonu: (+99412) 539-09-29



QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1930-cu ilin mart ayının 9-da Quba şəhərində anadan olub.
- ❖ 1938-1944-cü illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib.
- ❖ 1951-1955-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti **fərqlənmə** diplomu ilə bitirib.
- ❖ 1966-cı ildən Bakı Dövlət Universitetində çalışır.
- ❖ Ailəlidir, üç övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1962-ci ildə BDU-nun Filologiya fakültəsində əyani doktoranturaya daxil olub.
- ❖ 1965-ci ildə “Mətbuat və ədəbiyyat” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- ❖ 1969-cü ildə dosent elmi adını alıb.
- ❖ 1975-ci ildə “Üzeyir Hacıbəyovun sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
- ❖ 1981-ci ildə professor elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1966-1967-ci illərdə BDU-nun Filologiya fakültəsində **baş metodist**.
- ❖ 1967-1969-cu illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasına kafedrasında **müəllim**.
- ❖ 1969-1970-ci illərdə Filologiya fakültəsində **dekan müavini**.
- ❖ 1981-2017-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında **professor**.
- ❖ 2017-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının **professorudur**.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Müasir Azərbaycan ədəbiyyatı
- ❖ Azərbaycan dramaturgiyasının inkişaf tarixi
- ❖ Elmin tarixi və metodologiyası
- ❖ Tənqid və dramaturgiya

TƏDQIQAT SAHƏSİ

- ❖ Müasir Azərbaycan ədəbiyyatı
- ❖ Azərbaycan dramaturgiyası

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒLƏR

- ❖ 2008, Bakı, Azərbaycan. Mir Cəlalin 100 illiyinə həsr olunmuş “Yazıçı və zaman” mövzusunda Respublika elmi konfransı

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 1976, Ü.Hacıbəyovun sənətkarlığı. Bakı, Gənclik, s.
- ❖ 1985, Ədəbiyyata qovuşan sənətkar. Bakı, Yazıçı, s.
- ❖ 1986, Mətbuat və ədəbiyyat (1920-1930). Bakı, ADU, s.
- ❖ 1988, Müasir Azərbaycan ədəbiyyatı (dərslük, həmmüəllif). Bakı, Maarif, s.
- ❖ 2005, Ü.Hacıbəyov. Seçilmiş əsərləri. 2 cildə. Tərtibçi, redaktor. Bakı, s.
- ❖ 2006, Həyat və bədii həqiqət, Bakı, Nurlan, s.
- ❖ 2007, Müasir Azərbaycan ədəbiyyatı (dərslük, həmmüəllif). Bakı, ADU, s.
- ❖ 2009, Klassiklər həmişə müasirdir. Bakı, Elm və təhsil, s.

-
- ❖ 2010, Müasir ədəbiyyat məsələləri (həmmüəllif). Bakı, s.
 - ❖ 2012, Müasir ədəbiyyat məsələləri (həmmüəllif). Bakı, s.
 - ❖ 2013, Yazıçı Üzeyir bəy Hacıbəyov. Bakı, Elm və təhsil, s.
 - ❖ 2013, Əbədi yadigarlar. Bakı, Elm və təhsil, s.
 - ❖ Müasir ədəbiyyat məsələləri (həmmüəllif). Bakı, s.
 - ❖

Metodik göstəriş və proqramlar

- ❖ 2001

Məqalələr

- ❖ 2007, “Ötən əsrin poeziyasından bir seçmə”. “Dil və ədəbiyyat” jurnalı, 6(60). s.
- ❖ 2008, “O əsl şair idi”. “Dil və ədəbiyyat” jurnalı, 4(64); 5(65). s.
- ❖ 2010, “Vurğun öldü deməyin, bir əbədi sənəti var”. Müasir ədəbiyyat məsələləri (elmi məqalələr toplusu) I, Bakı, “Elm və təhsil”, s. 35-57
- ❖ 2010, “Cəfər müəllim hec vaxt yadımdan çıxmır”. Cəfər Xəndan-100. “İnformasiya Texnologiyaları” nəşr., s. 92-99
- ❖ 2010, “Fədakar alim, gözəl insan”. Ruhum da Şusadan nigaran qalıb. Bakı, “Elm”, s. 84-89
- ❖ 2013, “İki “Leyli –Məcnun”. Müasir ədəbiyyat məsələləri (elmi məqalələr toplusu) II, Bakı, “Elm və təhsil”, s. 35-48
- ❖ 2014, “Yolunu düzgün seçən roman”. Müasir ədəbiyyat məsələləri (elmi məqalələr toplusu) III, Bakı, “Elm və təhsil”, s. 35-41
- ❖ 2014, “Tofiqi unutmaq olmur”. Tofiq Mütəllibov haqqında. “Bakı Universiteti” nəşr., s. 146-153
- ❖ 2015, “Nümunəvi insan ömrü”. 90 yaşın işığında. Bakı, Mütərcim, s. 58-60

Publisistik məqalələri

- ❖ 2003, “Tariximiz, taleyimiz”. “Respublika” qəzeti, 22 aprel
 - ❖ 2004, “Bir şair yaşayır qəblərdə”. “Ədəbiyyat və incəsənət” qəzeti, 18 aprel
 - ❖ 2007, “Şair olmağa dəyər”. “Respublika” qəzeti, 23 aprel
 - ❖
-

İCTİMAİ FƏALİYYƏTİ

- ❖ 2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən D.02.181. **Dissertasiya şurasının üzvüdür.**
-
-
-